

(Əvvəli ötən saylarımızda)

* * *

İki müstəntiq çalışır ki, saxlanılmış bir çinlidən izahat alsın:

- Vətəndaş, de görək sənin soy adın, adın, atanın adı necədir?

- (çinli nəfəsinə dərmədən anı müdətdə) Çyan-şyun-şı-nu-ha-hu-hi-mi-xo-

şı-hu-su.

- (müstəntiqlərdən biri, o birinə) Sən

bir şey başa düşdünmü?

- Yox, heç nə anlamadım.

- Gel bir dəfə də sən soruş. Belə getsə bu protokolu bir güne yaza bilmə-

yəcəyik. Gəlsənə buna bir müsəlman

adı qoyub, onu yazaq...

* * *

Tərcüməçi dilçi alımə yaxınlaşır:

- Salam, hörmətli professor.

- Salam, mənim tərcüməçi dostum.

İşlərin necə gedir? Problemin - zadın

yoxdur ki?

- Problem deyəndə, aradabir olur.

Bax elə indicə bir yazı tərcümə edirəm.

Orada yazılıb ki, maşını "parkovka"

edib getdi. Professor bu "parkovka" bi-

zim dildə nə deməkdir.

- Hımm.. hımm.. Çox sadə, çox adı. Onu

bilməyə nə var ki? Sən bunu mənim şo-

ferimdən soruş, o da başa salar. Bu sa-

at çağırırm. A, Kəlbəli, bəri gəlsənə, gəl

dana, gəl. (şofer yaxınlaşır) Hardaydın a

Kəlbəli kişi?

- Maşını pərçimləyirdim, qadan

alımlı.

- Nə edirdin?

Yəni maşını yerbəyer edirdim.

- (professor üzünü tərcüməciyə turur) Yadına düşdü, "parkovka" azər-

turur.

baycanca "pərçimləmək" deməkdir.

Yoxsa "erbəyer etmək" deməkdir.

* * *

Təcili yardım həkimi Mənzil İstis-

mar İdarəsinin rəsini yolda görüb maş-

ni saxlatdırıb:

- Həmid müəllim, Həmid müəllim,

siz Allah bu arayışa qol çəkin də, çox

xahiş edirəm.

- Əşİ bununla azi iyirmi dəfədir qa-

bağımı kəsib qol çəkməyimi xahiş edir-

sən, Heç demirsən "müdir, dərdin nədir,

azarın nədir, necə kömək edə bilərəm,

sənə nə təşkil edim?"

- Azarın nədir, ona əlac edək.

- Azarım bu cananlardır də, birini

təşkil elə, azarımı öldürüm də.

- Problem yoxdur, budur maşında bi-

ri var, yol kənarından sərxoş halda gö-

türmüşük...

Müdir maşına girir və çıxanda, əyni-

ni bağlaya-bağlaya gəlib arayışa qol çə-

kir və deyir:

- Təbrik edirəm, siz artıq imzamı ala-

bildiniz. Həmişə xidmətinizdə hazırlam.

- Sizi də təbrik edirəm, bundan son-

ra siz bizi axtaracaqsınız. Artıq, bundan

sonra bizim xəstəmiz oldunuz. Siz artıq

SPİD tutdunuz. Həmişə qulluğunuzda

hazırıq.

* * *

İki əmioğlu rastlaşır.

- Əmioğlu, eşitmisiəm vəzifəni böyü-

düblər, təbrik edirəm. Əşİ kömək elə

də, lap problem içinde itib-batmışq.

- Nə problemdir, əmioğlu?

- Deməli belə, sən gəl zəng elə

Ələmdara, o da Kamandara desin ki,

iş yoldaşı Səməndərliyə desin ki, bizim

uşağın dərslərini oxumağa vaxtı yoxdur.

Ona bu il əla qiymət versin.

- Dayan, dayan, mən hər şeyi qarış-

dirdim. Yavaş-yavaş de, mən də yazım.

Deməli mən zəng edim kimə?

- Ələmdara.

- Ələmdara. Bəs Ələmdar kimdir?

- Ələmdar yerlimiz Kələmdarın qar-

daşı.

- Başa düşdüm. Deməli Ələmdar

Kələmdarın qardaşıdır. Deməli Ələmda-

rin qardaşı Kələmdar zəng eləsin Ələmdara.

- Yox, Ələmdar desin Kamandara.

- Bəs Kamandar kimdir?

- Kamandar Ələmdarın tanışıdır. İdarənin direktorudur.

- Başa düşdüm. Deməli gəlib çatdıq direktora. Bəs direktor Kamandar kimə zəng eləsin?

- O da zəng eləsin, süpürgəçi Güləndama.

- Deməli, yendik süpürgəçi Güləndama. Bəs Güləndam kimə zəng eləsin?

- Güləndam da desin bacısı Gülbəma- ma ki...

- Dayan, dayan, tələsmə. Gülbədam kimdir, harada işləyir?

- Gülbədam məktəbdə müəllimdir.

- Çox yaxşı, qalxdıq yuxarı, çatdıq müəllimlərə. Deməli Güləndam zəng eləsin kimə?

- Səməndərliyə.

- Bəs Səməndərli kimdir?

- Səməndərli də uşağın universitetdə müəllimdir.

- Başa düşdüm. İndi sən get bu işin xərcini getir. Sən özün bilirsən də, zəmanə pisdir, söz keçmir. Gərək hörmət edəsən.

- Başa düşürəm, al uşağın qiymət kitabçasını, mən də bankomatdan pulu çı-

xarib getirim. (gedir)

- Get əmioğlu, get. Bu Səməndərli kimdir görən? Ayə bu deyəsən elə mə-

nim özüməm ki, familiyamı dəyişib ar-

avadın familiyasını götürüb irəli çəkilmə-

şəm, indi əmioğlu da məni tanımır. Bu fənni də elə mən özüm deyirəm ki?! İmtahan da məndəndir ki?! Al eee, yaz-

dım sənə qiyməti. (qiymət kitabçasını yazıb qol çəkir) Bu işi də həll etdik.

Bu vaxt əmioğlu yaxınlaşır.

YUMORİSTİK SƏHNƏLƏR

baycanca "pərçimləmək" deməkdir.

Yoxsa "erbəyer etmək" deməkdir.

* * *

Təcili yardım həkimi Mənzil İstis-

mar İdarəsinin rəsini yolda görüb maş-

ni saxlatdırıb:

- Gətirdinmi?

- Bəli gətirdim. Xərci nə qədərdir.

- Mən artıq işi həll etdim. İşi görən-

lər haqlarını gözləyir. Gör neyneyirsən

də, hərəsinə heç olmasa bir iki yüz ver.

- Al, min bəsdir?

- Bəs edər. Həmişə qulluğunda hazırlı-

rıq. Ölməmişik ki, işləri həll etməyək.

nahaq yerə yüksək vəzifəyə keçməmişik

ki, az deyil e, böyük bir universite-

tin baş müəllimi vəzifəsinə, yüksələrək

çatmışıq.

* * *

Alımlı kəndlinin söhbəti:

- Bu prinsipial - yəni, ciddi, prob-

lemdir-yəni, məsələdir. Siz alternativ -

yəni, fikir ayrılığı ilə öz kredonuzu -

yəni, istəyinizi leqallaşdırmağınız-yə-

ni, biruzə verməlisiniz.

- Başa düşdüm, dana, biz bu seçki-

lərdə öz bildiyimizi - yəni, sizin dillə-

desək - kredomuzu, millətə bildirməli-

yk - yəni, leqallaşdırmaçıq. Burada

bir fikir müxtəlifliyi, yəni sizin dillə de-

sək plüralizm olmalıdır.

- Ay sağ ol, biz bir-birimizi anlayı-

rıq, yəni, başa düşürük. Başqa diləyiniz -

- yəni istəyiniz varmı?

- Yoxdur, biz cocuqlara - yəni, uşaqla-

ra deməşik ki, bir daş təşkil etsinlər -

- yəni, gətirsinlər sizin başınıza vuraq. Bu

bizim kredomuzdur - yəni, istəyimizdir.

(Davamı var)



Sənan İBRAHİMOV